

Vəzifə haqqında məlumat

Vakansiyanın adı	Şöbə rəisi (Biznes fəaliyyətinin nəticələrinin qiymətləndirilməsi şöbəsi)
Elanın bitmə tarixi	20.05.2022
Keçid kodu	08672/2022 EXT
Müəssisə, Təşkilat	SOCAR
Struktur vahidi	Biznes fəaliyyətinin nəticələrinin qiymətləndirilməsi şöbəsi
Ştat vəzifəsinin adı	şöbə rəisi
Struktur vahidinin ünvanı	SOCAR Tower, H.Əliyev prospekti, 121.
Şəhər/rayon	Bakı şəhəri
Müqavilənin növü	Müddətli
Əməyin ödənilmə dərəcəsi	
Əmək haqqı	
Əlavə məlumat	
İş şəraiti	Normal
İş rejimi	Tam iş vaxtı (həftədə 40 saat)
Əlavə məlumat	
Yataqxana	Təmin olunmur
İş yerinə çatdırılma	Təmin olunur

Şəhərin müxtəlif yerlərindən xidməti avtobuslarla çatdırılma mövcuddur
Ödənişsiz dayanacaq
İnzibati binada fitnes zalı

Sığorta Tibbi, Həyat

Vəzifə öhdəlikləri (funksiyalar)

- Yüksək peşəkar analitiklərdən ibarət komandanın işə götürülməsi fəaliyyətinə dəstək;
- Analitik komandanın idarə edilməsi;
- Şirkət və onun bölmələri üçün illik və uzunmüddətli maliyyə və əməliyyat KPI-lərinin yaradılması, norma və uğur göstəricilərinin müəyyən edilməsi;
- Şirkət rəhbərliyi üçün aralıq və illik fəaliyyət hesabatlarının (plan/fakt) hazırlanması;
- Performansın dövrü nəzərdən keçirilməsi, şirkət rəhbərliyi və aralıq müdaxilələr üçün aktivlər üçün tövsiyələr vermək;
- Şirkət rəhbərliyinə əsas KPI-lar haqqında hesabat vermək və aktivlərə dair tövsiyələrinin həyata keçirilməsi.

Tələblər

Vətəndaşlıq Azərbaycan

Tələb edilən təhsil

Təhsil pilləsi	Təhsil əhatəsi
Ali bakalavr	Müvafiq sahə üzrə

Tələb edilən iş stajı

Təhsil pilləsi	Müddəti / İş təcrübəsi	Təsvir
Ali bakalavr / Müvafiq sahə üzrə	10 il / Müvafiq sahə üzrə	Maliyyə, iqtisadi təhlil, investisiya təhlili və analitika sahəsində 10 il iş təcrübəsi. Neft və qaz sənayesində 5 il iş təcrübəsinin olması üstünlükdür.

Təhsil pilləsi	Müddəti / İş təcrübəsi	Təsvir
Ali bakalavr / Müvafiq sahə üzrə	3 il / Müvafiq sahə üzrə	Müvafiq sahə üzrə rəhbər vəzifədə 3 il iş stajı
Sertifikat tələbləri		
4 Sertifikat	ACCA, CIMA, CFA sertifikatlarının olması üstünlükdür.	
Səriştəlik və digər tələblər		
Məsuliyyət		
Nizam-intizam		
Dürüstlük		
Etik davranış		
Peşəkarlıq		
Şifahi özünüifadə		
İngilis dili		
Səlis Azərbaycan dili		
Bilməlidir		
- Maliyyə modelləşdirməsində dərin təcrübə; - Performansın idarə edilməsində dərin təcrübə; - Hesabat və təqdimatların yaradılmasında qabaqcıl bacarıqları, investisiya qərarlarının qəbulunu dəstəkləmək üçün paketlərin yaradılması üzrə təcrübə və bacarıqlar.		